

Mətanət YAQUBOIZI

*Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: matanatyaqubqizi63@gmail.com*

AZƏRBAYCAN FOLKLORUNDAN GÜNƏŞ SİMVOLU

Xülasə

İnsan real həyat gerçekliklərini dərk etdikdən sonra bu gerçeklik vahidləri mətn səviyyəsində simvollarlaşır. Real gerçeklik vahidləri insan tərəfindən müxtəlif şəkildə qarvanılır, dərk edilir və ifadə olunur. Gerçekliyin ifadəsi insanların düşüncəsindən, intellektindən asılı olaraq müxtəlif cür təzahür edir. Bir qayda olaraq, sinema, alqış, qarğış və s. kimi folklor nümunələrinin kökündə gerçeklik əsasında formalaşan əski inanclar durur.

Türk mifologiyasında Günəş bütün dünyamın yaradıcısı, Tanrıdır. Günəşin bir Tanrı kimi qəbul olunması və Günəş Tanrısına sitayış, demək olar ki, bütün xalqlarda müşahidə olunur, başqa sözlə desək, Günəş simvolu bütün sivilizasiyalarda başlıca yer tutan inanclardan biridir.

Dünya xalqlarının düşüncə və təfakkür modellərində bənzər simvollar və bu simvollarla bağlı bənzər anlayış, kateqoriya və təsəvvürlər vardır. Dünyanın müxtəlif yerlərində Günəş və onun simvolları ilə bağlı mövcud olan modellər bütün bəşəriyyət tarixində eyni kökdən gəlir. Bizcə, ortaq inancların olmasını məhz bununla izah etmək lazımdır.

Açıq sözlər: gerçeklik, sivilizasiya, dairə, Toğay Məlik, şərq, rəqs

Matanət YAGUBGIZI

THE SYMBOL OF THE SUN IN AZERBAIJANI FOLKLORE

Summary

As soon as a person comes into contact with and perceives the realities of life, these units of reality are symbolized at the textual level. Units of reality are differently perceived, understood and expressed by people. The expression of reality manifests itself in different ways depending on the thinking and intellect. As a rule, such samples of folklore as beliefs, good wishes and curses are based on old beliefs based on reality.

In Turkic mythology, the Sun is God and the creator of the whole world. The acceptance of the Sun as the only God and the worship of the Solar God is observed in almost all nations. In other words, the symbol of the Sun is one of the main beliefs in all civilizations.

Models of thinking and thinking of the peoples of the world have similar symbols and similar concepts, categories and ideas about these symbols. The

patterns associated with the Sun and its symbols in different parts of the world have the same roots throughout human history. In our opinion, the reason for this is the existence of common beliefs.

Keywords: reality, civilization, circle, Togay Malik, east, dance

Метанет ЯГУБГЫЗЫ

СИМВОЛ СОЛНЦА В АЗЕРБАЙДЖАНСКОМ ФОЛЬКЛОРЕ

Резюме

Как только человек соприкасается и воспринимает реалии жизни, эти единицы реальности символизируются на текстовом уровне. Единицы действительности по-разному воспринимаются, понимаются и выражаются людьми. Выражение действительности проявляется по-разному в зависимости от мышления и интеллекта. Как правило, такие образцы фольклора, как поверья, добрые пожелания и проклятия, основаны на старинных поверьях, основанных на реальности.

В тюркской мифологии Солнце — бог и творец всего мира. Принятие Солнца как единственного Бога и поклонение Солнечному Богу наблюдается почти у всех народов. Другими словами, символ Солнца является одним из основных верований во всех цивилизациях.

Модели мышления и мышления народов мира имеют схожие символы и схожие понятия, категории и представления об этих символах. Символы, связанные с Солнцем и его символами в разных частях света, имеют одни и те же корни на протяжении всей истории человечества. На наш взгляд, причиной этого является наличие общих верований.

Ключевые слова: реальность, цивилизация, круг, Тогай Малик, восток, танец

İnsan anadan olduğu gündən ömrünün sonuna qədər həmişə gerçek aləmlə təmasda olmuşdur. Yaranan hər bir inanc da insanın daima təmasda olduğu real həyat gerçekliklərindən doğur. Real həyat gerçeklikləri onu təşkil edən ayrı-ayrı vahidlərin mənimşənilməsi yolu ilə dərk edilir. İnsan ətraf aləmi, zamanı və məkanı dərk etsə də, etməsə də onlar gerçekdir və mövcuddur. İnsan real həyat gerçekliklərini dərk etdiğdən sonra bu gerçeklik vahidləri mətn səviyyəsində simvollaşır. Real gerçeklik vahidləri insanların beyni tərəfindən müxtəlif şəkildə qarvanlıdır, dərk edilir və ifadə edilir. Bu da insanların beyninin düşüncəsindən, intellektindən asılı olaraq müxtəlif cür təzahür edir. Bu simaların kökündə gerçeklik əsasında formalasən əski inanclar durur. Psixoloji araşdırmalar belə deməyə əsas verir ki, ilkin inanclar eksərən (bəlkə də istisnasız olaraq) sinanaraq təcrübədən keçirilmiş

adi həyat hadisələri ilə bağlı olmuşdur. Bu nümunələrin də əsasında müəyyən mənada real fakt durur.

Əski insan yalnız gündəlik həyat və məişətdə rast gəldiklərimi sınamaqla kifayətlənməmiş, hətta gecə yuxuda gördüklerini de sınadın keçirmişdir. Məsələn: yuxuda ilan görmək - məleykə - deməkdir və onu yuxuda görən insanın işləri düz gedər. "İlan mifi çox əski çağlardan azərbaycanlılarda, onun tərkibində iştirak edən azərbaycandilli qəbilələrdə, midiyalılarda da vardır. İlan onqonu o qədər ya-ylmışdır ki, məişətdə işlənən qab-qacaqda da onun şəkli qabardılmışdır" (8; s.16-17). Oğuz rayonunun Kərimli kəndində arxeoloji qazıntı aparmış AMEA-nın Arxeologiya-Etnoqrafiya İnstitutunun Şəki arxeologiya qrupunun baş elmi işçisi Nəsib Muxtarov qeyd etmişdir ki, indiyə qədər müxtəlif bölgələrdə qazıntı işlərində iştirak etməsinə baxmayaraq, qazıntı zamanı ən çox qoç, öküz fiqurlarına rast gəlinmişdir, lakin burada aşkar edilən boyalı quş və ilan fiqurları arxeologiya tarixində nadir tapıntılardan hesab olunur (Bax:6).

İlan (tüklü ilan – Əjdaha) kultu həm də Günəşlə əlaqələndirilir. Bütün bunnar o deməkdir ki, Günəşə sitayı insanlarda o qədər güclü olmuşdur ki, bu inanc onların bütün həyatında, məişətində, maddi və mənəvi sərvətində, bir sözla, insan həyatının hər bir mərhələsində simvolik işaretlərə öz əksini tapmışdır. Azərbaycanın müxtəlif bölgələrində mövcud olan nadir dairəvi məbədlər fikrimizin parlaq təsdiqididir. "Qəbələ bölgəsinin Böyük Əmili kəndi yaxınlığındakı Kilsədağda Mitra (Günəş – kursiv bizimdir) Allahı məbədi¹ mərkəzi gümbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir... Qax rayonunun Ləkit kəndi yaxınlığında inşaat texnikası üsullarına görə VI əsrə aid edilən alban məbədi, təxminən V – VI yüzilliyə aid edilən Ləkit dairəvi xristian məbədi, Ləkitdən bir neçə kilometr aralıda Qoduqlu kəndində Yeddi kilsə sitayı yeri tikilisi qalmışdır" (Bax: 3; s.139-140)

Bütün bu tarixi faktlar bir daha sübut edir ki, Azərbaycanın müxtəlif regionlarında Xristian və İslam dinlərindən çox-çox əvvəl Günəş məbədləri və Atəşpərəstlik dininin müxtəlif abidələri mövcud olmuşdur. Əslində Atəşpərəstlik ilə Günəşə sitayı arasında müəyyən bənzərlik vardır. Hətta belə də demek olar ki, Atəşpərəstlik Günəşə sitayıñ təzahür formalarından biri, yəni onun rəsmi din statusu qazanmış, özünəməxsus qayda və ritualları olan təzahür şəkillərindən biridir. Çünkü Günəş ən böyük atəş olduğu kimi, atəş də Günəşin yer üzərindəki ən bariz əlaməti, simvoludur.

¹ "Qəbələ rayonunun Böyük Əmili kəndində məşhur abidə - IV-V əsrlərə aid "Kilsədağ" məbədi mövcuddur. Qədim Mitra məbədinin özülləri üstündə inşa edilmiş bu məbəd Kilsədağda Mitra Tanrısi məbədi markzı gümbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici sahı qeyri-barabar tərəflə 12 guşəli formada, daxili sahı isə 10,4 m-lük silindr şəklində həll edilib. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolinə oynayır. Həmin sütunlar gümbəzli ikinci yarusun barabanını (gümbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayır. Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq – Mitra Tanrısinin göstərilmiş iki mənasını nəzərə çatdırıran səcdəgahlar var" (bax: 11)

Türk mifologiyasında Günəş ilk olaraq Tanrıdır, bütün dünyanın yaradıcısıdır. Son olaraq isə kraldır və Anadoluda yer üzünü idarə edən krallar bu soydan gəlmişdir. Anadolu Səlcuqlu memarlığının aid bir sıra kişi və qadını temsil edən dairə, yaxud da işıqlı dairə içərisində Ay və Günəş qabartma sənət əsərləri dövrümüzədək gəlib çatmışdır. Bu dairələr daşlaşmış dəyərlərin alt qatındaki mənalarını üzə çıxaran simvollarıdır. (Bax:17)

Günəşin bir Tanrı kimi qəbul olunması və Günəş Tanrısına sitayış, demek olar ki, bütün qədim xalqlarda müşahidə olunur, başqa sözlə desək, Günəş simvolu bütün sivilizasiyalarda başlıca yer tutan inanclarдан biri olmuşdur.

Türklər daima Günəşə tapınmışlar və Günəşini başlıca soy hesab etmişlər. (Bax: 16)

Əski hind mifologiyasında dünyanın yaradılışını Günəşlə əlaqələndirirdilər... Amerika Qızıldırılırları günəşlə bağlı inanclarla sahibdirlər... Bu inanc o qədər güclü olmuşdur ki, hətta romalılar həftənin bir gününü Mitranın şərəfinə "Sunday" (Sun – günəş, day – gün) adlandırdılar. Mitraçılardan Günəş Tanrıının yüksəlişini anmaq üçün "Mizd" adı verilən üzərində "Mitra Xaçı" qabartmalı günəş şəklində çörək yeyərlərdi" (Bax:15).

Cox maraqlı faktdır ki, Türkiyədə Alacahöyükde aparılan qazıntı zamanı kral məzarlığından tapılmış bürunc, qızıl və gümüşlə bəzədilmiş öküz buynuzu üzərində kosmik anlamı olan müxtəlif quş, heyvan, çiçək və bir sıra geometrik motivləri əks etdirən Het sivilizasiyasına aid "Günəş kursu" kultu, dünyanın yeddi möcüzəsindən biri olan Yunanıstandakı Rodos adasını himayə edən Günəş Tanrışı Heliosun heykeli günü bu gün də insanların əski inancı kimi diqqəti cəlb etməkdədir.

Azərbaycanın müxtəlif bölgələrində məbədlərin dairəvi tikilişi, Qəbələ rayonunda Xoruz (Toyuq) pirinin olması qədim insanın inanclarını əks etdirir. Bir sıra qədim xalqlarda xoruz Günəş ilahəsi və ya günəşin oğlu hesab edilirdi. "Gün" və "xoruz" sözlerinin kökü eyni qu/qo/ho ünsüründə ibarətdir. Qədim iranlılar, qədim slavyanlar və bəzi türk xalqları arasında günəş oğlu xoruz kultu geniş yayılmışdır. Qo/ho ünsürü qodu/qodu (göodu-göodu, gudu-gudu) sözündə də özünü göstərir. "Qodu" sözü farsca "xuda", türkçə "huda" sözləri ilə əlaqədardır (Bax:2; s.229) Bu fikirləri yazan müəllif sonda bu nəticəyə gəlir ki, hər iki söz də Günəş ilahəsinin adını simvollaşdırır və burada qoduya müraciət – məhz Günəşə müraciətdir. Qodunu günəş şəklində düzəldirlər. Əski insanların düşüncəsinə görə də qadın günəşdir və Günəş ilahəsini əks etdirir; ilk qablara ən çox ağ və sarı rəngli dairəvi¹ naxışların, 8 guşəli

¹ Dünyanın əksər xalqlarında, o cümlədən türklərdə Günəşin və Tanrıının rəmzlərindən biri kimi sayılmaqdadır. Qədim türkər "Tengri xan" dedikdə, Götü və Günəşini dərk edirdilər. Onlar inanırlılar ki, insanın ruhu Tengriyə (Günəşə), cismi-bədəni isə müqaddəs Yer-Suya məxsusdur. Qədim mənbələrə görə, hunlar dan yeri sökünləndə əllərini günəşə doğru açaraq onu salamlayır, şübh dualarını edirdilər... Qədim Tunc dövründən etibarən Qobustan, Gəmiqaya və Göyçə qayaüstü təsvirlərində Günəş ilahəsinin rəmzlərinə ... rast gəlinir. Orta əsr mənbələrinə əsasən Xəzər xaganının ipək çadırının üzərini də qızılı dairə rəmzi bəzəyirdi" (Bax:7; s.169-170).

və 8 səthli bir tunc təbəqənin üstündə cızma xətlərin vurulması, Qax-Zaqatala bölgəsində günəş formasında maxaranın bişirilməsi və bu kimi bəzi xüsusi məqamlar vardır ki, bu da - Albanların sitayış etdikləri ilaha üçlüyü – Göt, Günəş və Ay Tanrıları na sitayış, əski insanların əski inanclarını simvollaşdırır.

Günəş və ay həm də üfüqün cəhətlərini əks etdirir. Teleut türklərində bir əfsanədə "Ay quzeyin (şimalın), Günəş isə güneyin (cənubun) simvolu idi." Bu inanc göyün üst qatında duran "Göt qartalı"nın duruşuna görə yaranmışdır. Söyləndiyinə görə bu qartalın sol qanadı ayi, sağ qanadı günüşi örtürdü. Bu duruma görə qartalın başı şərqə baxmalı idi. Bu duruş Türk mifologiyasına uyğun istiqamət idi. Bu əfsanəyə görə Ay qaranlıq və gecələr diyarı olan quzeyin, günəş isə aydının hökm sürdüyü və gündüzlər diyarı olan güneyin simvolu idi... Göytürklər yönərini təyin edərkən üzlərini şərqə, yəni günəşin doğduğu istiqamətə döndərərlərdi. Altay bölgəsində yaşayan Türk şamanlarının qapıları da daima şərqə doğru açılırdı. "Oğuz dəstəni"nda sabaha, danın ağarmasına, gün çıxmamasına böyük bir önem verilmişdi. Bütün həyat, o gün və günəşlə başlayırdı. Günəş batdıqdan sonra isə hər şey dayanırdı. Yakut Türklerinin, Altay Türklerinin yaradılış dastanlarında "Cənnət ilə Həyat Ağacı da şərq bölgəsində tapılırdı"¹ (Bax:12)

Əski inanclarla sahib insanlar günü bu gün də evlərini tikərkən üzü şərqə doğru tikirlər. Günəş həm də insanlara sağlamlıq bəxş etmişdir. Günəş şüaları D vitaminidir. Atalar əbəs yərə deməyib ki, "Günəş girməyən evə həkim girər".

Tarixçi-araşdırıcı Arıza Xudiyevanın qeyd etdiyinə görə, Oğuz rayonunun Qarabulaq kəndində mövcud olan alban məbədinin həm giriş, həm də çıxış üçün istifadə olunan tek bir qapısı vardır ki, bu qapı da məhz şərqə doğru açılır. Bu ki-mi faktlar əski insanların əski inanclarına söykənir.

Tədqiqatı ilə məşğul olduğumuz Şəki-Zaqatala bölgəsinin istər tarixi mühiti, istərsə də bu bölgədən topladığımız folklor örnekleri bir daha sübut edir ki, Günəş, Günəş Tanrısına tapınmaq bölgə əhalisinin əski inancıdır. Bir neçə nümunə ilə fikrimizi əsaslandırmağa çalışıq.

Qax rayonunun Sarıbaş kəndində "Halay" rəqsinə bənzər "Salaməleyküm, "Toğay Məlik"² (Toğay-Turğay-Torağay – kursiv bizimdir) rəqsini ifa edirdilər. Bu rəqsdə adından da göründüyü kimi Toğay Məlikə salam verilir. Tədqiqatçı Abduləliyev qeyd edir ki, "Türk xalqlarında ulu xaqan Tanrıının özü, yaxud bəlgəsi kimi düşünüldürdü. Bu dünyagörüşə əsasən... Alp Ər Tonqa da – Tonqay Məlik, Günəş – İşiq Tanrısı belə şəxsiyyətlərdəndir... Tonqay Məlik də Günəşin insanlaşdırılmışdır" (Bax:1; səh:3-7.). Demək, Tonqay Məliyə salam verməklə Günəşə salam vermək, tapınmaq deməkdir.

Başqa bir nümunəni, düzgü nümunəsini gözdən keçirək:

¹ Bax: 5; s.122-125.

Bacadan baxan pərələn göz¹,
Biri kək², biri boz...

Damdan-dama toz gedər,
İçində bir qız gedər,
Dartdım incisin üzdüm,
O qaldı düzə-düze.

Göstərilən bu nümunədə qırmızı rəng – günəş, Günəş Tanrısimı (Günəş Tanrısi dünyani kəhər atda gəzib dolanmış), boz isə ayı – Ay Tanrısimı simvolizə edir. Günəş, qeyd etdiyimiz kimi ağ, sarı, narincı, qırmızı rənglərlə, ay isə boz, bəzən da qara rənglərlə verilir.

Damdan – dama toz gedər, içində bir qız gedər – bəndində, yəni bu evdən o evə günəş şüaları sizir. Bu cür şüalarda, işıq selində toz zərrəcikləri açıq-aydın görünür. “Tozun” içərisində görünən “qız” isə günəşin özüdür. Sanki “bu qız” – günəş rəqs edir. Bəs günəş necə rəqs edir? Alımlar bunu aşağıdakı kimi izah edir. Astrofizik, professor Cəfər Quluzadə günəşin rəqslərini belə izah edir: “Günəş normal halda hidrostatik tarazlıq halındadır, yəni Günəsdə verilmiş həcm elementinin təsir edən təzyiq və cazibə qüvvələri bir-birinə bərabərdir. Əgər xarici təsirlərlə günəş tarazlıq halından çıxarılsa, o rəqs etməyə başlayır... Günəş və ulduzların rəqslərini onların şüalanma selinin dəyişməsinə və spektral xəttlərin periodik olaraq sürüşməsinə görə müşahidə etmək olar...” (bax: 14). Fəlsəfə doktoru Yusif Şükürlü isə günəşin rəqslərini aşağıdakı şəkildə izah edir: “Günəş şüaları pəncərə taxtasının dairəvi və kiçik dəliyindən keçir. Sonra şüa şüə prizmasında sinir... Bu zaman dəlikdən keçən şüa rəngli zolaq əmələ getirir. Günəşin bir rəngdən başqasına fasılısız keçən bütöv spektri bu spektrdə müxtəlif dalğa uzunluğuna məxsus olan hər növ rəqslərin olmasına göstərir.” (9; s.23).

Günəş rəqsi ən önəmli rituallardan biri olmuşdur. Günəşin bu cür yerdəyişməsini, şüalanmasını görən əski insan ona görə də bu hadisəni – Dartdım incisin üzdüm, o qaldı düzə-düze – şəklində kodlaşdırılmışdır.

Fikrimizi ümumiləşdirərək belə nəticəyə gələ bilərik ki, dünya xalqlarının düşüncə və təfəkkür modellərində bənzər simvollar və bu simvollarla bağlı bənzər anlayış, kateqoriya və təsəvvürler vardır. Dünyanın müxtəlif yerlərində Günəş və onun simvolları ilə bağlı özünü göstərən bu modellər bütün bəşəriyyət üçün eyni kökdən gəldiyini düşündürüyümüz ortaq inanclarla söykənir və bu inancların kökündə bütün bəşəriyyət üçün eyni olan real fakt durur.

¹ “Günəş günün gözü olduğu kimi Ay da gecənin gözüdür.” (bax: 13). Bu düzgü nümunəsində göstərilən ağ göz Günəşin, boz göz isə gecənin gözü olan Ayın simvoludur. Əslində bu gözlər gecə və gündüzün simvolu kimi başa düşülə bilər. “Öski türklərdə dünyanın mərkəzində ucalan nəhəng Dirilik Ağacının zirvəsində yuva quran Qartal Tenqri xanın Orta Dönyaya, insanlara nəzarət edən keşikçi, baxan gözləridir.” (7; s.133). Qartal da günəşin simvoludur. Bu, bir daha onu göstərir ki, “ağ” günəşin gözüdür.

² Ağ

ƏDƏBİYYAT

1. Abduləliyev A. Xalq musiqisində Toğay Məlik və Tonqay Məlik obr Brazları. səh:3-7. “Qobustan”, N1, 1991
2. Adilov M. Niye belə deyirik. Bakı-“Azernəşr”-1982, 242 səh., s.229
3. Azərbaycan tarixi. Yeddi cilddə. İkinci cild. (III – XIII əsrin I rübü). Bakı-Elm-1998, 596 səh.
4. Azsaylı xalqların folkloru. I kitab. Bakı-“Elm və təhsil”-2014, 204 səh.
5. Həsənov K. Azərbaycan qədim folklor rəqsleri, Bakı-“İşiq”-1988, 130 səh.
6. Xudiyeva Arizə. Kurqanlarımızın möcüzələri. “Oğuz yurdı” qəzeti. 15 sentyabr 2008-ci il
7. Qurbanov Araz. “Damğalar, rəmzlər... mənimsemələr”. Bakı-Strateji Araşdırma Mərkəzi-2013, 328 səh.
8. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı, “Yazıçı”, 1983, 496s
9. Şükürlü Y. İşığın dispersiyası. Ali məktəblər üçün dərs vəsaiti. Bakı-“Müəllim” nəşriyyatı-2008, 76 sah.
10. Yaqubqızı, M. Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm (Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəkləri əsasında) / M.Yaqubqızı. –Bakı: Elm və təhsil, – 2006. – 182 s.
11. <http://525.az/site/?name=xeber>
12. <http://tr.sputniknews.com/turkish.ruvr.ru/>
13. http://www.asroset.com/bireysel_gelism/symbol/s16.htm
14. static.bsu.az/w10/af/esas.pdf S.M. Quluzadə. Günəş fizikası. Bakı-2012
15. www.ahmetakyol.net Ahmet Akyol. Mitra, Həzrəti İsa və Noel
16. file:///C:/Users/Mayil/Desktop/Konfrans%20simvol/ISLAM%20SADIQ%20GUNESH%20KULTU.pdf
17. file:///C:/Users/Mayil/Desktop/Konfrans%20simvol/GUNESH%20SEM BOLU%20FARKLI.pdf)

Daxilolma tarixi: İlkin variant 10.01.2022

Son variant 31.01.2022